

# Şərq Qonşuluq Proqramında Yaşıl İqtisadiyyat (EaP GREEN)

Espoo Konvensiyasının və onun protokolunun icrası  
üzrə texniki məsləhətlər və bacarıqların artırılması:  
katibliyin rolu



- 2013-2016 illəri üzrə geniş sub regional proqramdır
- UNECE, OECD, UNEP və UNIDO tərəfindən icra olunur
- Avropa Birliyi, 4 icraçı təşkilat və donorlar tərəfindən maliyyələşdirilir
- Azərbaycan da daxil olmaqla digər Şərq tərəfdaşlıq ölkələrinə yaşıl iqtisadiyyata keçid mərhələsində dəstək vermək məqsədini güdür

**Ümumi məqsəd:** Hədəf ölkərə iqtisadi inkişafı ətraf mühitə mənfi zərərlərdən və resursların israf edilməsindən kənar tutmaqda kömək etmək

**Üç komponenti vardır**



**UNECE nin komponent 2 məqsəd daşıyır ümumi məqsəddə qeyd edilən məqsədə çatmaq üçün ƏMTQ və SEQ alətlərindən istifadə**



### Mövcud milli tənzimləyici və qanunverici çərçivəsinin incələnməsi

- SEQ və ƏMSQ üzrə qanunvericiliyin incələnməsi
- SEQ qanunvericiliyinin hazırlanması
- Sub-regional icmal

### SEQ və ƏMSQ prosedurları üzrə bacarıqların artırılması

- Milli və regional səviyyədə SEQ üzrə təlimlər
- Milli təlimatların hazırlanması
- Koordinasiya və təcrübə mübadiləsi xarakterli tədbirlər
- Pilot SEQ və ƏMSQ-lər

### İnzibati bacarıqların gücləndirilməsi

- Qanunvericiliyin incələnməsi və təkliflər
- Siyasi dialoq
- İnstitusional icmal və tövsiyələr



# Azərbaycanda EaP GREEN fəaliyyətləri

## İcra edilmiş fəaliyyətlər

- **SEQ üzrə qanunverciliyin incələnməsi** (May-Oktyabr **2014**)
- Milli səviyyədə **dəyirmi masa** (28 avqust **2014**)
- **Azərbaycan Respublikasında Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi qanun layihəsinin** hazırlanmasına dəstək (Okt 2014 - Yan 2015)

## Planlanan fəaliyyətlər

- **Pilot** layihə: Alternativ və Bərpa olunan Enerjinin İstifadəsi üzrə Dövlət Strategiyası 2015-2020 icrası zamanı SEQ tətbiqi (təlimlər seminarlar daxil olmaqla)
- Əlavə təlim və seminarlar (tələb olunarsa 2016-cı ildə)
- **SEQ üzrə milli təlimatın hazırlanması** ( yeni qanun və pilot layihənin nəticələri əsasında) (2015-ci ilin axırı və 2016)



## Azərbaycanda fəaliyyətlər - subregional

- ƏMTQ üzrə Orta Asiya və Azərbaycanada konfrans "Orta Asiya və Azərbaycan üçün ƏMSQ təşəbbüslərinin birləşdirilməsi – iştirak üçün keçid" (4 - 6 iyul 2013) (İsveç maliyyəsi ilə)
- Şərqi Avropa və Qafqaz regionunda SEQ üzrə UNECE protokolonun icrasına dəstək kimi texniki məsləhətlər və bacarıqları artırılması (15 - 16 Aprel 2014), Minsk (EaP GREEN)
- Çexiyaya studi tur "Şəhər planlaması, tullantıların idarə edilməsi, kənd təsərrüfatı və enerji sektorunda SEQ-in milli səviyyədə tətbiqi" (1 - 5 dekabr 2014), Praqa (EaP GREEN)
- Pilot layihələr üzrə öyrənilmiş dərslər və təlimçilərin təlimi seminarı (avqust 2015), Gürcüstan, (EaP GREEN)



**Əlavə məlumat əldə etmək  
Üçün:**

• [www.unece.org/env/eia](http://www.unece.org/env/eia)

• Və ya bu ünvanla email:

• [eia.conv@unece.org](mailto:eia.conv@unece.org)

